



Ramiz DUYĞUN

**HEÇLİYƏ MƏHKUMSAN**  
*(İran molla-faşist rejiminə)*

"Allahu-Əkbər"-deyib,  
dil bogaza qoymursan,  
Bir yandan da qan tökürsən,  
qan içməkdən doymursan.  
Əl çəkmirsən müəmmalı  
qanlı taxtı-tacından.  
Allah asacaq səni özündən ağaçından.  
Qan tökməklə oruc tutmaq,  
namaz qılmaq sığışmayır bi yerə.  
Şeyxlikdən, şəlikdən əl götürüb  
tövbə eylə bir kərə...

Bəlkə fikirləşirsən,  
Allahdır işi çodur, unudar,  
Bəlkə məni əfv edər...  
Yanılırsan!

Allah  
ədalətlidir, haqqın tərəfdarıdır.  
Yaratdıqlarının  
O dostu, o yarıdır!  
O, hər şeyi yaradan, hamını yaradandır.  
Əhdini yaradandır,  
Kamını yaradandır!...

Səni tacı-taxtınla, firıldağınla birgə  
Bir andaca məhv edər...

Özü eləməsə də, ona sadiq qullarının,  
Zorladığın yeniyetmə, bakıra qızlarının,  
Asdırığın nakam, igid oğlanların,  
Eşqçın doğulanların  
Əlləriyle məhv edər!...  
Buna əmin ol, əmin!  
Amin, amin, min amin!...

Səni odda yandıracaq!  
Səni odda qandıracaq!  
!...  
Düşünmə, hər edamlı  
Kimisə adam edirsən...

Yox, yox! deyirəm sənə.  
Sən bu cinayətinlə,  
Bu mənfur əməlinlə  
Adını bədnəm edirsən!  
Hər edam olunanla  
Özünü edam edirsən!  
İranı edam edirsən!...

Səndən ötrü İranda,  
Tek orda yox, heç yanda!  
Nə üz-gözünü cırın,  
Nə də ki, saçlarını  
Bir kəs yolmayacaqdır!  
Umut etmə cənnətdə,  
Heç Cəhənnəmdə yerin olmayıacaqdır!...

Dərk elə, tarix üçün  
Zibilsən!  
Zibil yox, zir-zibilsən!  
Adı yox! qara qumsan!  
Qəbul et, ölümə yox,  
Sən heçliyə məhkumsan!...

**QAL YANA-YANA**  
*(İran fars-molla şovinist rejiminə)*

Təbriz-Bakı yan-yana,  
İran, qal yana-yana.

## Sənsən mənim tarixim

Doğma, bir ata-ana.  
Viran qal, yana-yana.  
Dostun, mənim düşmənim,  
Ayağıma düş mənim!  
Haqq-ədalət güvənim....  
Qoy sənə olsun qənim,  
Uran, qal yana-yana.

Haqq səni qınayacaq,  
Hər zaman sinayacaq.  
Durmadan qanayacaq  
Yaran, qal yana-yana.

ZƏFƏR bizim olacaq,  
Başımız ucalacaq.  
Sənə qənim olacaq,  
Quran, qal yana-yana.

Günahsız şəhidlərin  
Qiyam ruhu ucalır,  
Üşan səsi yüksəlir.  
Qorxu bağrını dəlir.  
Bərk dayan artıq gəlir,  
TURAN, qal yana-yana.

Ər, qapını döyəcək,  
Hürufat dolu başın  
Daşdan daşa dəyəcək.  
Dünya ilə dəyəcək,  
Aran, qal yana-yana.

Bəd əməlini danma,  
Tutduğundan utanma.  
Özünü qalib sanma,  
Bir an, qal yana-yana.

Nolar, halına yansan...  
Din, iman tullayansan.  
Molla yox, mollayansan.  
Adını dəyiş: molla  
Tİqrən, qal yana-yana.

Şəlpədən canamazın,  
Aşnasısan hər "baz"in...  
Belə gözünə girsin,  
Sənin oruc-namazın!...  
Hər an qal yana-yana.

Eh, daha nə deyəsən?!  
Səni necə "öyəsən?!"  
Sən əldə qayırmasan,  
Sən sintetik şiyəsən!  
Giryan, qal yana-yana.

Başına daş salansan,  
Daş altında qalansan.  
Erməni konyakiyla  
sən dəstəməz alansan!...  
Şeytan, qal yana-yana.

"Ağa". "zadə", jekəsən,  
Sən saqqallı təkəsən.  
Müsəlmanlıq adına,  
Silinməyən ləkəsən!  
Tiran, qal yana-yana...

Bakı, 30 Oktyabr 2022 il.

### VAHİD AZƏRBAYCAN

(Vəfətinin qırxinci günündə unudulmaz Xalq şairi SÖHRAB TAHİRİN əbədi xatirəsinə) yazılmış şeir.

Qırx gündür yol gedirsən,  
Qırx gündür çağrırsan.  
Tab getirmək çox çətin  
Bu həsrətə, ağrıya.  
Səsinə səs verirəm,  
Qəlbim ağrıya - ağrıya.  
Qovruluram Söhrab,  
sənin bu ayrılıq  
Alovunda, tüstündə.  
Sol əlim də ürəyimin üstündə...

Sən hamiya bir ağsaqqal,  
Müdrik, sadə Əmi oldun.

Ömrün boyu  
Həsrət, hicran buzlağında  
Həsrətqiran, Gəmi oldun.  
Uşaq ilə, böyük ilə  
Bırqəlb idin, bir can idin  
Azərbaycan şeirində  
Vahid Azərbaycan idin.

Həyatının hər bir günü,  
Doxsan illik baharının -  
Tufan yası, çovğun yası,  
Boran yası, qar yasıydı.  
Araz çayı, Söhrab,  
sənə boy verməyən  
Yer üzünүn  
Dərin, dibsiz dəryasıydı.

Susuz, təşnə ürəyinlə içdin qardaş,  
O sahilin, bu sahilin  
Şirin birlək bulağından.  
Həsrətqiran gəmi kimi,  
Keçdin qardaş,  
Sən Arazın buzlağından.  
Qollarını, vücudunu  
Araz üstdən  
Körpü etdin, tir eylədin.

O sahili, bu sahili  
Birleşdirdin bir eylədin.

Bu ecaza, möcüzəyə  
Bütün dünya heyran qaldı, şahid oldu.  
İki əsr iki olan Azərbaycan  
Söhrab, sənin vücudunda vahid oldu.

Duyğuların rişə atdı, pöhrə verdi,  
çiçek açdı,  
Yurdumuzun hər dərəsi, hər dağında.  
Qurşağıcan bitdin Söhrab,  
Azərbaycan torpağında.

Torpaq qədər  
Doğma oldun, şirin oldun, əziz oldun.  
Dərdimizə məlhəm qoydu -  
Bizim ilə deyib-gülən Təbriz oldun...

Könlüllərdə dastanlaşır  
Şirin dilin, bal söhbətin, xoş qılığın,  
Bal dillərdə əzbər olan şeirlərin -  
"Sag ol,"Salam", "Yaxşılığın"...

İki parça vətənini,  
Bir ürəkdə yerləşdirdin.  
Söhrab, təkcə sözələ deyil,  
Cisminlə də bu vətəni birləşdirdin.

Ruhun tanrı dərgahında,  
Sözün günəşdə, aydadır.  
Bir paran bu taydadırsa,  
Bir paran da o taydadır.

Qırx gündür ki, süslənirsən  
Ölməzliyin ziyyasında.  
Qırx gündür ki, bəslənirsən  
Əbədiyyət dünyasında.

Nə qırx arşın quyudasan,  
Nə qırx qapı arxasında.  
Yaşayırsan sən xalqının ürəyinin yuxasında.  
Bütöv, vahid Azərbaycan ordenitək  
bərq vurursan  
Millətinin yaxasında,  
Vətəninin yaxasında...

Bakı, 12 iyun 2016 il.

### TƏBRİZİM

Ağlım kəsəndən bəri,  
"Təbriz! Təbriz!-" deyirəm.  
Yola salıb axşamı,  
Qarşılıyib səhəri,  
"Təbriz! Təbriz!"- deyirəm.

Bütün qohum-əqrəbam,  
Mahalim, elim-obam,

Qulağım, gözüm, qaşım,  
Doğma basım, qardaşım...  
Çox yarısı ordadır,  
Az yarısı burdadır.  
Burdakılar azaddır,  
Ordakılardardadır.

Bütövlük axıb gedib,  
Qanlı Araz çayında,  
Bakımız bu tayında,  
Təbrizmiz o tayında.  
Tarixdə düşüb qalıb  
Araz adlı mərəzim,  
-İki əsr gözü yaşyla  
Dolu olan kehrizim,  
Təbrizim, Təbrizim!..

Sənsən mənim tarixim,  
bu günüm, gələcəyim!  
Sənsən mənim yaxında  
Ürəkdən Üzünə güləcəyim.  
Mənim sevda mərkəzim,  
Mənim könül mərkəzim,  
Haqq-ədalət tərəzim.  
Təbrizim, Təbrizim!

Mən sənin həsrətinə  
Bir an nə sus deyirəm,  
Nə də ki, bəs deyirəm.  
Üzümü torpağına  
Söykəmek istəyirəm.  
Sinənə çökəmək üçün  
Əsir, titrəyir canım,  
Göynəyir sinəm, dizim.  
Təbrizim, Təbrizim!

Sənsən mənim qəlbimdə  
Köprəm  
köz, köz kükreyən  
Şirin yanıqlı ahım.  
Tək sənsən qibləgahım,  
Tək sənsən səcdəgahım.  
Mənim kürreyi-ərzim,  
Təbrizim, Təbrizim!

Yaxındadır yaxında!  
O günü görəcəyik!  
Bağında pardaxlanan  
Ağ günü dərəcəyik,  
Ağ gülü dərəcəyik!...  
Şah İsmayıll Xətainin ruhu tək  
Qəlbinə girəcəyik.  
Budur sənə sonuncu  
Söyləyecəyim, ərzim.  
Təbrizim, təbrizim!

Hər adını çekəndə  
Titrəyirəm, əsirəm.  
Sənsən en böyük arzum,  
Ancaq sənə əsirəm!  
Can atır, tələsirəm,  
urunda əsgər tək  
Şax dürüb edim təzim.  
Təbrizim, Təbrizim!

Səninlə nəfəs alır,  
Düşünür, daşınram.  
Mən səninlə yaşayır,  
Səninlə aşınram!  
Tək sənsən həyat tərzim.  
Təbrizim, Təbrizim!

Artıq əl-ələ verdik,  
Ürək ürəyə verdik,  
Kürək kürəyə verdik!  
Ta bəsdir kövrəldiyim,  
Ta bəsdir çağladıyım!  
Sabahki talenlə adına bağladıyım,  
Hər sünbüllü dopdolu,  
Qızılı bugda dərzim!  
Təbrizim, Təbrizim!

Bakı, 4 dekabr 2022 il.